

**Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
5 aprel 2018-ci il tarixli F-152 №-li
əmri ilə təsdiq edilmişdir.**

**“Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”nın
2017/2018-ci tədris ili üçün keçirilmə**

Qaydaları

1.Ümumi müddəalar

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən son dövrlərdə aparılan islahatlara, Milli Kurikulum proqramının tətbiqi və proqrama uyğun nəşr olunmuş məktəb dərsliklərinə, DİM və xarici ölkələrdə ali təhsil ocaqlarına aparılan qəbul sistemi tərəfindən qoyulmuş tapşırıqların həllinə nəzər salarkən bir başa məntiqi tefəkkür və məntiqi yanaşmanın tələb olunduğu görünür. Eyni zamanda beynəlxalq olimpiadalar, respublika fənn olimpiadalarında da iştirakçıların uğur qazanması onların məntiqi tefəkküründən də asılıdır. Bu kimi hallar bir daha təsdiqləyir ki, məntiqi tefəkkür, məntiqi çalışma və tapşırıqları həll etmə vərdişləri şagirdlərdə kiçik yaşlardan inkişaf etdirilməlidir. Odur ki, davamlı yarışlar, müsabiqələr və olimpiadaların keçirilməsi bu vərdişlərin formalaşmasına xidmət edir. Əldə edilmiş uğurlu nəticəni əsas götürərək “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası” bu istiqamətdə atılacaq uğurlu addımlardan biridir.

Dünya təcrübəsi onu göstərir ki, istər inkişaf etmiş ölkələr, istərsə inkişaf etməkdə olan ölkələrdə uğurlu təhsil sisteminin formalaşdırılması və ya təhsil sistemində nəzərdə tutulan islahatların aparılması digər sahələrə nisbətən daha mürəkkəb və uzun zaman tələb edən prosesdir. Bu prosesin əsasını birmənalı şəkildə uğurlu kadrlar, müəllim və şagirdlər təşkil edir. Hər bir təhsil sistemi sərmayə edəcəyi

müəllim və şagirdi düzgün müəyyənləşdirməklə gələcək planlarının icrası istiqamətində düzgün addım atmış olur.

Olimpiadaların bu istiqamətdə əhəmiyyəti də danılmazdır. İcrası nəzərdə tutulmuş "Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası" da istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdlərin üzə çıxmasına xidmət edəcəkdir.

2. Olimpiadanın vəzifələri

1. Şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək;
2. Şagirdlərə beynəlxalq, yerli olimpiadalar və bu kimi tədbirlərdə iştirak təcrübəsini qazandırmaq;
3. İstedadlı, xüsusi ilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkar etmək;
4. Şagirdlərin həvəsləndirilməsi və elmə olan marağının artırılmasına müsbət təsir etmək;
5. BŞTİ və İSTƏK liseyinin birgə yeni bir ənənəsinin, olimpiadanın, bilik yarışlarının əsasını qoymaq.

3. Olimpiadanın keçirilmə qaydaları

Olimpiada Bakı Şəhəri üzrə bütün ümumtəhsil müəssisələrində həyata keçiriləcəkdir. Olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaqla, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərəcək, eyni zamanda istedadlı və məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdlərin aşkarlanmasına xidmət edəcəkdir.

İki mərhələdə keçirilən olimpiada çərçivəsində ilk mərhələ 14.04.2018 tarixdə məktəblər tərəfindən keçiriləcəkdir. İlk mərhələnin nəticələrinə görə turu keçmiş

şagirdlər ikinci final mərhələsində iştirak hüququ əldə edəcəklər. Final mərhələ 26.05.2018 tarixində eyni qaydalar saxlanılmaqla həyata keçiriləcəkdir.

Olimpiada zamanı şagirdlərə xas olan aşağıdakı məntiqi tefəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur:

1. Bədii məntiqi tefəkkür
2. Mücərrəd məntiqi tefəkkür
3. Verbal məntiqi tefəkkür
4. Riyazi məntiq

4.1 Olimpiadanın ilk turunda iştirak qaydaları

- a. Olimpiadanın ilk turu məktəblər tərəfindən təşkil olunacaqdır.
- b. Olimpiadada məktəblərin 5 və 6-cı sinif şagirdləri iştirak etməlidir.
İştirakçıların yaş həddi 11-12 yaş qrupuna aid olmalıdır (14 aprel 2018-ci il tarixinə qədər 10 yaş tamam olmamış, habelə 13 yaşından böyük şagirdlər müsabiqəyə buraxılmır).
- c. İmtahan bütün məktəblərdə 10:00-da başlayıb, 11:30-dan gec olmayaraq bitməlidir.
- d. İmtahan bitdikdən sonra şagirdlərin cavabları toplanaraq məktəb rəhbərliyinin təyin etdiyi məsul şəxslər tərəfindən sistemə yüklənməlidir. Həmin məlumatlar BŞTİ tərəfindən məktəblərə göndəriləcəkdir.

4.2 Olimpiadanın final mərhələsi

Final mərhələdə ilk turu uğurla keçən şagirdlər iştirak edəcək və Olimpiadanın Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş ünvanda eyni qaydada həyata keçiriləcək. İlk turda olduğu kimi final mərhələsində də 25 sualdan ibarət test toplusunun həll edilməsi üçün 1,5 saat ayrılacaqdır.

Final mərhələsinin nəticələrinə dair hesablamalar bitdikdən sonra olimpiadanın Bakı şəhərində təntənəli bağlanış mərasimi keçiriləcək və Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nəticəsi nümayiş etdirən məktəblilər hədiyyələr, sertifikatlar və medallarla təltif olunacaq.

5. Olimpiadanın təşkili məsələləri

| № | Mərhələlər | Tarix | İcraçılar |
|-----------|--|------------------------------------|--------------------|
| 1. | “Lütfi Zadə adın Məktəblilərarası III Məntiq Olimpiadası”nın təşkili və keçirilməsi barədə əmr layihəsinin hazırlanması və təsdiqi | 04.04.2018 | BŞTİ |
| 2. | Məktəblərin məlumatlandırılması (əmrin məktəblərə göndərilməsi) | 05.04.2018-ci il tarixdən etibarən | BŞTİ |
| 3. | Məlumatların rəsmi saytlarda yerləşdirilməsi | 05.04.2018 | BŞTİ, İSTƏK liseyi |
| 4. | İlk turda iştirak edəcək şagirdlərin müəyyən edilməsi | 05.04.2018-11.04.2018 | BŞTİ, Məktəblər |
| 5. | İlk turun sullarının məktəblərə göndərilməsi | 13.04.2018 | BŞTİ |
| 6. | Olimpiadanın ilk turunun keçirilməsi | 14.04.2018 | Məktəblər |
| 7. | Olimpiadanın ilk turunun nəticələrinin məktəblər tərəfindən müvafiq elektron sənədə yüklənməsi | 16.04.2018-ci il tarixədək | Məktəblər |
| 8. | İlk turun nəticələrinin açıqlanması (məktəblərə göndərilməsi) | 23.04.2018-ci il tarixdən etibarən | BŞTİ, İSTƏK liseyi |

| | | | |
|------------|---------------------------------|----------------------------|-----------------------|
| 9. | Final m rth l sinin ke irilm si | 26.05.2018 | BŐTİ, İST K liseyi |
| 10. | N tic lərin emalı | 31.05.2018 | İST K liseyi |
| 11. | M kafatlandırma | 2018/2019-cu t dris ili | BŐTİ, İST K liseyi |

6. M kafatlandırma

Olimpiadanın n tic lərinə  sas n y ks k n tic   ld  etmiŐ Őagirdlər sertifikat, diplom, medal v  h diyy lərl  t ltif edil c k.